

Vaqif İSRAFİLOV
ADPU-nun Azərbaycan
dilçiliyi kafedrasının dosenti,
filologiya üzrə fəlsəfə
doktoru

Azərbaycan və eləcə də türkilli xalqların dialekt və sivilorlunın öyrənilməsi məsələləri ilə bağlı olaraq türkologiyada müəyyən qədər araşdırılmalar aparılmış olsa da, bu sahəde hələ də bəzi problemləri məsələlər öz həllini gözləməkdədir. Son tədqiqatlar natiqasında müəllim olub ki, dünəndə iyiirmi üç türkilli xalq mövcuddur. Bu xalqlar tarixinin müəyyən dönmərlərində bir-birindən orazi cəhətdən müəyyən qədər uzaq yaşasalar da, öz etnik mənşəbiyyətlərinə görə dili, dialekt və sənə baxımından bir-birini anlaya bilir və dillərinin yaxınlığı ilə eyni kökə mənsub olduğunu sübut edirlər. Həqiqətən də qohum türk dillərinin dialekt və sivilorlunın müqayisilə aspektində öyrənilməsi günün tövbədir. Filologiya elmləri doktoru, professor Mahiro Nağızızzın "Azərbaycan dilçiliyində ümumtürk dillərinin dialekt və sivilorlunin müqayisilə aspektində tədqiqi məsolələri" kitabı bu baxımdan xüsusi maraq kəsb edir. Mülliif Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq, 20-ci əsrin ikinci yarısından başlayaraq bugünkü dövrümüzə qədər aparılmış tədqiqatları çox diqqətlə nazardan keçirib və müqayiseli şəkildə həmin tədqiqatları ardıcılıqla arasdırmaya çalışıb.

Mahirə Nağıqızı keçən asırın 50-ci illərindən türk dillerinin dialekt və şivələrində burun samitlerinin mövcudluğunu ilk dəfə akademik Məmmədəğa Şirəliyevin müşahidə etdiyi yazar və türkologiyada burun samitlarının tədqiq edilmədiyi ni nəzərə alaraq bunları əməla gətirən fonetik səratı, deyilşiz yeri haqqında fikir bildirir. M.Nağıqızının araşdırılmalarına əsasən qeyd edirik ki, M.Şirəliyevin həm Azərbaycan, həm digər türkçolrin dialekt və şivə materialları üzrə apardığı araşdırılmaların hər biri ayrı-ayrıraq tədqid olmayıqdır. Kitabda tədqiqatlarına xüsusi diqqət yetirilən akademik Ağaməsə Axundovun iki məqəsindən iki probleme dair mühəlizə irəli sürürlüb: dialekt sistemlərinin bir-birine münasibəti və dialekt sistemlərinin aborigenlerinin ölümləri.

kənin qədim əhalisinin dil sistemi faktlarına münasibəti.

M. Nağıçı Azerbaycan, o cümlədən, ümütürk dillerinin dialekt və şivelorının tedqiqində akademik Tofiq Hacıyevin böyük xidmətləri olduğunu qeyd edir. O yazar ki, ümütürk dillerinin dialekt və şivelorının qarsılıqlı integrasiya məsələrinin tedqiqində T. Hacıyevin "Cobrayı şivəsi" monografiyası ciddi əhəmiyyət kəsb edir.

M.Nağızığının eserinde gösterili ki, ümumtürk dilleri dialekt ve şivelerinin tedqiqi tarixində görkəmli türkoloq Fərhad Zeynalovun da müstəsna xidmətləri var. Mülliət bù barədə yazar ki, professor F.Zeynalov "Türkologianın əsasları" eserində ümumtürk dilleri dialekt və şivelerinin omələ gəlməsi, inkişafı, teznifi, tedqiqi və onları səciyyələndirən leksik, fonetik, qrammatik əlamətlər barədə məlumatlar verərək, türk dillerinin qobisi, tayfa, tayfa birlikləri, xalq və milli ədəbi dillərə yüksələnə qədərki inkişaf mərhələlərinin dolğun bir şəkildə inkişafını izleyibilir. Kitabda qeyd olunur ki, F.Zeynalov ümumtürk dilini dialekt ve şivelerinin tedqiqatçısı kimi, türkiddili xalqların dialekt və şivelerini bir-birindən fərqləndirmək spesifik cəhətləri fonetik, leksik və qrammatik coğrafları izah edib.

M.Nağıqızının kitabına esasen cesaretle deye bilerik ki, ümumtərk dilləri dialekt və şivələrinin müqayiseli təhlili ile bağlı, görkəmlü alim, professor Həsən Mırzəyevin da yaradıcılığı xüsusi əhəmiyyətə malikdir. Onun uzun illər apardığı araşdırışların nticəsində Qəribi Azərbaycanın Dərəleyəz mahalının tonunimalarının və dialekt-

İnni toponimlerin ve sənətin
lərinin toplanılması kimi mü-
hüm iş hayata keçirilib. Məhz
Həsen Mirzəyevin foaliyyəti
nöticəsində dialekt və şiveleri-
mizin öyrənilmesi xalqımızın
dil tarixi, dilimizin arxalk lek-
şik qatı, eləcə də dilçiliyimizin
qohum türk dilleri ilə əlaqəsi
ətrafında şirkətildə arasdırıqlar
monoqrafiya şeklinde nəşr olunub.
Monoqrafiyada H. Mirzəyev
Dərəleyəz şiveleri üçün səcayı-
yayı olun bir çox fonetik və lek-
şik xüsusiyyətlər idarəətə
çıxarıb, onun dialekt və şiveleri-
miz içerisinde yerini, möv-
küniyyətini müyyənəşdirib. Bu ca-
həddən Azərbaycan dilinin bir
sira qədim xüsusiyyətləri və
grammatik formalarını özündən
qoruyub-saxlayan Dərəleyəz
şiveleri tədqiqatçı tərəfindən
sistemi formada tohil olunub.
Müellif "Azərbaycan toponim-
lari və sive sözləri" adlı əsərin-
de mahala aid sive sözləri sek-
kiz istiqamətdə təhlile cəlb

M.Nağıqızı haqlı olaraq professor H.Mirzəyevin Dərələyəz mahalına şivə sözlərinə həsr etdiyi tədqiqatı bütöv və sistemli araşdırma kimi dəyərləndirir. Professor H.Mirzəyev Dərələyəz mahalı sivelərinde qohum



elmi təfəkkürümüzü daha da genişləndirməyə xidmət göstərir.

M.Nağızızi tutarlı elmi faktlarla gösterir ki ümumtürk dillerinde dialekçılığının sözlerin müqayisili toplulu ile bağlı tedqiqat aparan alımlardan biri de Hüseyin Əsgərov'dur. O, Azerbaycan dilinde peşə-senetle bağlı maddi-mədəniyyət leksikasına aid araşdırmaarbeit aparıb və ümumtürk dillerinin dialekt və şivə sözlerinin izahına geniş yer verib.

Professor Əzizxan Tanrıverdiyevin yaradıcılığında türkçelerin dialekt ve sivilərin müqayisəli təhlilinə xüsusi diqqət yetirildi. Dəridiqatçı 2012-ci il də çap etdirdiyi "Azərbaycan dilinin tarixi qrammatikası" adlı dərs vəsaitində Azərbaycan dilinin inkişaf tarixini ardıcıl arasdırıb, qoyulan problemlərə

Dialekt və şivələrimizin tədqiqinə mühüm töhfə

PROFESSOR MAHİRƏ NAĞIQIZININ BU MÖVZUYA DAİR SANBALLI ELMİ ƏSƏRİ HAQQINDA QEYDLƏR

türk dilleri ile paralellik teşkil eden siva sözlerini müayisilere şekilde arşadırmışla türkologiyamızda dilimizin tarixinin açılmamış sıvelerini üzere çıxarıra. Nezere almalıyık ki, Döreləyəz mahalina xas olan sıva sözlerini ehate edən, bu sözlərin mənalarının dəqiq izahını veren bir lüğətə böyük chtiyacı var idi.

M.Naqıçızının araştırması neticosinde melum olur ki, professor Elbrus Əzizov bu sahəyə aid çoxlu sayıda məqalə, monografiya və dərs vesaiti yazmışdır. Belə ki, onun "Azerbaycan dilinin tarixinin leksikologyası" adlı dərsliyi xüsuslu əhəmiyyət kəsb edir. Tedqiqatçı alim əsərin müvafiq bölmələrində ümumtürk dilleri dialekt və sivelərinin fonetik, leksik və grammatik xüsusiyyətləri barədə müqayisələrə de geniş yeri açıryaradı, deyərlər fikirlər söyleyib. E.Əzizov dialekt və sivelərinin fonetik, leksik, morfoloji tərkibini müyyənledi, rərək ümumtürk dillerin dialekt və sivelərində olan oxşarlıqları, fərqli xüsusiyyətləri təhlili edərək, tükçiyogluğumuzın tarixində öz sözünü deyib.

M.Nağıqızının kitabından dialektoğlu Bayram Əhmədovun tədqiqatlarına da xüsusi olaraq toxunulub. Tədqiqatçının çap etdiirdiyi "Azerbaiyancı dilin söz yaradıcılığında sadələşmə-meyli" adlı dərs vəsaitində şive sözlərin tarixi-ətimoloji təhlilini vermiş, Azərbaycan dilini ilə bərabər, türk, qaraçay-balcan, kumuk, karaaim, Krim tatarları, ногай, basqır, altay, ta-

tar, çuvaş, xakas, qazax və sair türkçələrin ədəbi dil və ya dialekt materiallarına da müraciət edərək olduqca əhəmiyyətli mənbələrdən istifadə etmiş və fikrini əsaslandırmışdı.

Professor İsmail Kazımoyun'dan teddiyatları kitabda ayrıca qeyd edilir. Teddiyatçı alının "Aksısa türkleri, dil, tarix ve folklor" monografiyasında Aksısa türklerinin dilini dialektik şivələri bəndər mühüm fizikişir qələmə alıb. İ.Kazimoyun 2010-cu ilde cəp etdirirdi. "Mütasir türk dillerinin müqayiseli leksikası" adlı kitabında mütasir türk dilinin leksik, terminoloji, frazeloji, semantik və sair xüsusiyyətlərini qarşılaşıdır, müqayise edir ve qohum dilini birləşdirən və ayıran cəhətləri müyyənşədir.

M.Nağızı qeyd edir ki, bu sahə ilə bağlı tədqiqat aparan alimlərden biri de Məhərrəm Məmmədli dir. Onun "Azərbaycan dialektologiyası" monoqrafiyası ümumtürk dillerinin öyrənilməsi, baxımından xüsusi əhəmiyyət kasib edir. M.Məmmədli "Azərbaycan dialektologiyası" əsərində sıfət, say-əvəzlilik, feil, feili bağlamaları mösədor, zərf, qoşma, bağlayıcı odad, modal sözlər, nida kim, morfoloji kateqoriyalar da müqayisili aspektde tədqiq etməyi çələbşir. Onun ümumtürk dillerinin ve ya dialekt və şivələrinin fonetik və morfoloji xüsusiyyətlərini türkçələrin verdiyi zərfin faktları osasında yüksək elmi-nozari şəkildə ümumişdirilib və şübhəsiz ki, tədqiqatının bu sahədəki arasdırımlar-

dıaxron və sinxron prizmadan yanaşır.

Kitabda gösteriliyor ki, mərhum professor Buludxan Xəlilovun yaradıcılığında ümumtürk dilləri dialekt və şivələrinin tedqiqi onun 2013-cü ildə noşur edilmiş "Türkologiyaya gitmiş" adlı dərs vəsaitində əhatəli olsunub. Tedqiqatçı "224-a qəder türk sözü" əsərində də dialekt və şivələrimizi müqayisəli şəkildə nezərdən keçirib.

Görkəmli türkoloq A.Qurbanovun "Qərbi-Azərbaycanın Kalinino rayonu ərazisindəki Cücikdən şivəsi haqqında" adlı mükemmel və fundamental əsəri də burada xüsusi qeyd olunmalıdır. Müəllif əsərin sonunda bu şivəyə dair müxtəsər lüdət da verib.

Professor Mahire Nağıqızınnın Azərbaycan dilçiliyində ümumtürk dillərinin dialekt və sivilorının müqayisili aspektində tədqiqi məsolələrinə həsr edilmiş bir kitab Azərbaycan dilçiliyində dialekt və sivilorımızın fonetik, leksik və grammatik yaxınılığı, oxşar və fərqli cəhətləri barədə son dövrə yazılmış qeyməti osədir. Türkoloji dilçilikle bağlı tədqiqat aparan hər bir şəxs bu kitabdan behrələnə bilər.